

---

- Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.

- Tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər.

- Kreditlər verildəndə ilk mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq.

- Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.

- Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək.

- Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq.

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ilü zərə ödəniləcək.

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq.

- Təhsil kreditində faiz dərəcəsi çox az olacaq.

- Tələbə təhsil kreditini 20 il müddətinə qaytara bilər. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə - hissə Fonda qaytara bilər.

- Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək.

- Yaxşı oxuyan tələbəyə güzəştlər oluna bilər. Həm faiz dərəcələri, həm də vəsaiti geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər.

- Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.

- Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq.

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq.

- Yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək.

- Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.